


АЗЕРБАЙДЖАНСКИЙ
МЕДИЦИНСКИЙ
ЖУРНАЛ

№ 4 (52)

ОТВЕТСТВЕННЫЙ РЕДАКТОР
АЗИЗ АЛИЕВ

ЗАМ. ОТВ. РЕДАКТОРА ПРОФ. Н. Н. ПОПОВ
ЗАМ. ОТВ. РЕДАКТОРА ДОЦ. Г. К. АЛИЕВ



БАКУ - 1937

Əz. ƏLİJEV

Sensibilizasijanın tə'siri altında qanın morfologijası

(Eqperimental tədqiqat).

Həm spesifik, həm də qeyri-spesifik fenomenləri ekrandikdə, tədqiqatçıların əsas diqqəti, əvvər yaqtı qədər, pato-morfologik şəkl nə ekrənilməsində toplanmışdır. Bu fenomenlərin inkişaf və əmələ gəlməsi prosesində fiziologik halların (vəziyətlərin) ekrənilməsinə həsr olunmuş əsərlər jəlnəz axı və qatlarda artıq məqdərde meydana çıxmada başlaşır. Bu məqalədə, sensibilizasijanın tə'siri altında qan morfologijasının tədqiqini gestəracajik. Orqanizmin daxili həzərlılıqlarından vəhs olunduqda, allergik hallarda qanın morfologik elementlərinin dəxi tifio-ximik, immuno-etiologik xassələrində myafiq mejillər əmələ gəlir. Buna gərə qanın myajinəsi, orqanizmin bir çox başqa hallarında, həm qanın ezymyn xəstələnməsinin etiologiyası və patogenin mahiyyətini ajdənlaşdırma, və həm də dyzgyn diaqnoz və proqnoz qoymadan etri vəjyek əhəmiyyətə malikdir.

Bu məqalədə biz jəlnəz, sensibilizasijanın tə'siri altında qanın morfologijasından vəhs edəcəyik. Myəşahadələrimizi itlərdə apardıq. Çəmisi praqtiqa altında 6 it var idi. Sensibilizasiya məqsədilə itlərə, hər 6 gündən bir, intraperitoneal olaraq 5 sm² normal at zərdəvə jeridilmiş. Çəmisi hər bir it 13 həzərlıq injeqsiyası almış, 14-nçü (həll ediçi) injeqsiya isə axılgıpcı həzərlıq injeqsiyasından 14 gün sonra jeridilmiş Praktiqə altında olan 6 itdən -2-si 14-cü (həll ediçi) injeqsiya arafasında olmuş, qalan derdy isə 14-cü injeqsiyanın da olmuş. Hər bir hevjan praqtiqa altına daxil olmamışdan qazax diqqətli surətdə myajinədən kecirilmiş və praqtiqadan qazax qazan qurdur. qovan-derd-xlorlu qarbon almışdır. Normal at zərdəvəna olan daha erkən qazalyımış jiksək həssaslıqları aradan çıxmaq məqsədilə, praqtiqadan qazax, bytyn itlərin arqasının dərisi icərisinə həmin antigenin kontrol injeqsiyalarını edildi. Bytyn hallarda mənfi nəticə alındıq. Belə injeqsiyalar isə itlərə sensibilizasijanın axılgıncı edildi. Sensibilizasiya dərəcəsi 24 saatdan sonra təkrarı olaraq 5-ci günde injeqsiyadan sonra prof. V. T. Talatajevin sxeması yzra tə'jin edildi. Qan morfologijasının dəyişikliklərini ekrənmək üçün, sensibilizasiyadan qazax periodik olaraq myntəzəm surətdə 5-ci, 10-nu, 13-cü injeqsiyi ada, 14-cü (həll ediçi) injeqsiyada və həll ediçi injeqsiyadan iki gün sonra itərin qazax myajinəjə getirildi. Bu zaman aşaçlıdakı myajinələr aqarıldır: hemoglobinın eritrositlər, leqositlərin məqdər, F. I., tə'jin edidi, hemogramma arəzdən keçirilib nihayət, retikulositlər və trombositlərin məqdəri tə'jin edildi.

1. Hemoglobin. Sensibilizasijanın tə'siri altında praqtiqa altında 6 itin hemoglobininin dinamiqasında aşaçlıdakı dəyişiklikləri qeyd etməlidir (çədvəl № 1)


Sensibilizasyonun aksiyalı礁xıň (4 itd), hemotinlň hall ediçى injeq-silajı qader 2 itd, hemoglobinin enması bas verir. Bu enmənlidir, itaların coxusunda (4-d) eini raqam hydudlarında taraddyd edir (dejilisir), məs., Culbarsda—16%, Barsosda—15%, Cernjaqa—17%, Qornouxaçada ise 14%. Qı an iki itd hemoglobinin enması, bir halda qazaxki, itardakını nisbatan (Qutsajada 33%) təxminatlı kıl daňa artıx. İtada olunmus, pasqa halda (Peçeqşadə) bu enma kəsğı suradı. İtada olunmamışdır (8%). Sensibilizasiya prosesində, niz itdən (Qutsajadan) naşa, demsk olar ki, bütyn hallarda at zarda-nıñ 1-çy injeqstılardan sonra hemoglobinin lyksəlməsi 2 halda (Culbars və Peçeqşadə)-10-nü injeqstjadın sənəti alınan hemoglobinin ham ilk səviyəsi va ham da mıldırdında nisbetən, qalan 4 itdə (Barsos, Cernja, Qornouxa ja və Qutsajada), ise yalnız hemoglobinin qazaxki mıldırdına nisbatan lyksəlməsi myşahide olunur. İtar-da hemotin oňin ejrilarının ucuncy xaraqterli sysus jati öndən keçitdir. Cernjaqadan naşa qalan beş itin hamısında hemoglobinin enması mejilli sensibilizasyonuñ nırincı gylardır: Barsos, Culbars, Qornouxaçada 1-çl injeqstıla ja 5-çl injeqstıyan arasındakı fasılıda, Qutsajı və Peçeqşadə ise 10-çü injeqstıja Jaxıñ, gəzə carpası. Birinci injeqstıjanın senra Cernjaqada hemoglobinin (75%-dən 88%-ə dək) lyksəlməsinin, qismen, janasın gedən ishal lla izah etmək olar ki, bu da qanın azaçık qatışmasın, amala gətirə alırdı.

2. Eritrositler. Sensitivitaslarında tə'siri altında, praqtiqa altında olan itirdə eritrositlərin miqdərənin dinamik suradə də. İş-nəsi, hemoglobinin dəyişməsi xüsusunda alıcıqlı məlumat illə bəyyutluq göllər (gövəl № 2).

Tamamilik sensibilizasyonunuş ve, həll edici injeqsiyalar almış 3 hələda, praktiq şəxslər axıltına jaxlı eritrositlərin miqdarda endi, xysusən bu hal Qutsajada artıq goza çarpıldı. Bu enmənin adadı Cerniqaçda 0,7 milyon, Qornouxajada -0,3 mil. və Qutsajada -3 mil. idi. Peqasqadada praktiq şəxslər axıltına jaxlı eritrositlərin miqdara əvvəlki sayılaşdırılmışdır. (3,5 mil. olub 3,5 mil.-da qaldı). Sensibilizasiyanın axıltına jaxlı praktiq tətbiqədən olan hevjanlarda eritrositlərin miqdardının enməsi, itlərdə hemoglobinin miqdardının bir vaxtda enməsinə mytbəti gəlir. 13 çy injeqsiyadan sonra (bu, vütyən illərdə hemoglobinin miqdardı 10-15%ndan daşı qejd edildiyi kimi) eritrositlərin miqdardının yüksəkmasına taraf tendensiya emalələr. Demək olar ki, vütyən hallarda 13 çy injeqsiyadan sonra, qırmızı rəqəmə nissətən rəyik rəqəm, 4-halda is, hətta ilk rəqəmdən daha azılx rəqəm (sensibilizasiya qədar: Çubarsda 2,2 mil., Barbosda 1,1 mil., Qornouxajada 1,2 mil. və Peqasqada 0,9 mil.) alındı. 4 halda (2 haldən, jəni Cerniqaç və Peqasqadanın başqa) zərdən injeqsiyadan sonra dəhəl eritrositlərin miqdardının enməsinə taraf tendensiyə vardır, eritrositlərin miqdardının bu enməsi xysusən Barbosda (1,2 m), Qornouxajada (1,4 m) gedər. Goza çarpıldı; 2 haldə (Çubars və Qutsajada) bu enmə kasıgn suradır. Goza carpması (0,1 m. 0,5 mil. miqdardında). Cerniqaçda, hemoglobinin miqdardının 75%-dan 88-adək və vaxtda yüksəlməsilə eritrositlərin 5,1 m.-dən 5,4 m.-dək yüksəlməsini, 1-nçi injeqsiyalı ilə 5-nçi injeqsiyalı arasındakı fasılıda işhal vasitəsilə terəzonan qan qatılışması təsdiq etmək olar. Peqasqada 1-ci və 5-ci injeqsiyadakı fasılıda hemoglobinin ejni vaxtda enirik, eritrositlərin miqdardının yüksəlməsi nizədən etibarən səlli olmajaranax qalır.

3. Lej qoşittır. Sensibilizasijanın te'siri altında, praqılıqda altında, olan illarda, lej qoşitlarının dinamikasında aşərədək şəkilli elmi dəyişikliklər müşahidə edilir (çədvizi № 3). Bir ilədən (wutsajəden) bəşqə, eyni hallarda lej qoşitlarının miqdarı, sensibiliz sljadjan qəvəxki miqdara nisbətən artıb.


**SENSIBILIZASI JANBYN TƏ'SİRİ ALTINDA
TİBBİN QANBÖNDAKI hemoglobin**



X) Helle edisi injeksyonar \leq 50 sona.
50 sm varulmuyucu zantacen injeksyonarson migdare - 13.
14. nocy injeksiyona helle edisi okul bejnen anterijonar varvelde

*Sensibilizasyon Tə'siri Altında İtərən Qanındakı
eritrositlər - milyonla*

eritrositeter-micronia




→ Helle edici ingegneriadan 2 gün sonra.

30 sm - varian nyat zordolosan nausoco cephoyuler, over megarane
16-nci, inierenci-in-hall edit, obis boiron arteria, and venuclu.

14-ney injekcija-hale edic dali lejter artegyciong virende.

SENSIBILIZACIONES SIRI

ALTENDA ITZERIN QANDAKO REGOSITLƏR - MİNLAŞIR




11/14/06 4:25:52 AM 9994/3001 2 Egyr Sonno

Nefrotik proteinürilerdeki protein kaybının nedenleri arasında en önemli olanı arteriovenöz fistül (AVF) olmakla birlikte, bu fistüldeki protein kaybının miktarının, fistülin açılışının zamanında ve açılışının konusunda değişen durumlarla ilişkili olabileceğini göstermektedir.

SENSİBİLİZASYONUN TÖSİ SIRİ ALTINDA İTLƏRİN gənənə F.I.

Fədakarlılıq



Q. e. j. a
A. L. N. M. S.
C. E. R. N. I. A. G.
Q. O. R. N. O. U. X. E. J. A. D.
G. U. R. B. O. S.
C. E. R. N. I. A. G.
Q. O. R. N. O. U. X. E. J. A. D.
A. L. N. M. S.
I. N. E. G. S. I. L. L. A. R. I. N. M. D. A. R. O.

Q. e. j. a
5,0 sm² vurulan p/ət zərdəmən həzərlıq injeqiyalarının məsafəsi-13 dyr
14-üñ hall ediç injeqiyası - həllərək arteriyalı vuruldu.

Lejpositlərin kasqın artması xüsusən 3 itde (Çulnas, Qornouxeja, Cernjaq) qejd edilir; airincı itde lejpositlərin artması 19,4 min, ikinci itde 22 min, üçüncü itde isə-11,4 min təkki edir. Qalan itde hələdə lejpositlərin artması kasqın suradə goza çarpırıb: Barnosda 0,4 min, Peçeqşada 4,4 artmışdır. Sensibilizasiya prosesində, yumşatılmış, lejpositlərin enmə-dəlli, yuxsalma taraf təndisliyi olur. Praglqa altında olan itlərdə rəng gəstirləri, sensibilizasiyanın axıltına Jaxıb rəng gəstirlərinin enması gərynr, xüsusen isə İndeqs itde: Çulnasda 0,44, Barnosda isə 0,31 məqdarında enmişdir. Qalan 3 itde (Cernjaq, Qornouxeja) və Peçeqşada əlli enmə kasqın suradə goza çarpırdı: 0,07, 0,1 və 0,12 itd. Jaxıb Quləsədə rəng gəstirlərinin artması 0,25 məqdarında alındı.

2. İtdər Çulnas və Peçeqşada rəng indeqsinin kasqın suradə enməsi 1-nçi və 5-nçi injeqiyaların axıltısında fasilədən fasilədən; bu enmə, ikiinci itde-0,3, ikinci itde isə-0,31-a nəzarət idir. Qalan 3 itde (Cernjaq və Qornouxeja), əksinə olaraq, gəstirlər fasilədə fasilədə rəng indeqsinin artması gərynr. Rəng indeqsinin enması həmoxiqlərin və lejpositlərin məqdarlarının enması ilə parallel gedir.

3. Həmoxiqlərin və lejpositlərin formularının dəyişməsi axıltısındaki tarzda itlərdə olumluşdur (şədəv № 5 a, 5 b, 5 c, 5 d, 5 e).

Şədəv № 5 a.
Barnos.

Sensibilizasiyanın təsiri altında itlərin qanı.

Qarşılaş qida

Injeqiyalar	Hemogramma							
	Baz.	Eoz.	Miel.	Çavən	Gümüş	Scopn	İdm.	Mon.
I	0	2	0	0	2	89	6	2
V	0	0	0	0	2	85	13	0
X	0	7	0	0	1	71	18	5
XIII	0	2	0	1	4	70	18	5
XIV	3	2	0	0	9	72	12	2
Həll ediç injeqiyadan 2 gün sonra	-	-	-	-	-	-	-	-
Barnosda 8 injeqiyadan jeridirkən təkki olaraq qanın qılıclarla gəryndy, Hərəsində 5,0 sm ² vurulan p/ət zərdəmən həzərlıq injeqiyalarının məsafəsi-13 dyr 14-üñ hall ediç injeqiyası - həllərək arteriyalı vuruldu.								

Çadval № 5.b.
Qulbars.

Sensitizasyonun to'siri altında illerin qanı.

Qarışışq ojda.

Injeqtijalar	Hemoqramma							
	Baz.	Eoz.	Miel.	Çavan.	Cumux.	Seqm.	Linf.	Mon.
I	0	1	0	0	3	71	21	4
V	0	6	0	0	2	69	17	4
X	0	7	0	1	3	44	16	0
XIII	0	6	0	0	4	54	25	2
XIV	0	1	0	1	1	82	11	4
Hall edici injeqtijadan 2 gyn sonra	—	—	—	—	—	—	—	—

Qulbars 2-ndi va 5-cti injeqtijalar arasindakı fastiloda qoturlux, ilə xəstələnmis və tətluşus xəstədir.

Harasina 5,0 sm vurulan nəzərdən hərəkət injeqtijalarının məqdarı 13-dyr. 11-nci-hall edici injeqtija, nofrak arteriyasına vuruldu.

Çadval № 5.c.

Qornouxaja.

Sensitizasyonun to'siri altında illerin qanı.

Qarışışq ojda.

Injeqtijalar	Hemoqramma							
	Baz.	Eoz.	Miel.	Çavan.	Cumux.	Seqm.	Linf.	Mon.
I	0	4	0	0	3	67	20	6
V	0	1	0	0	4	94	1	0
X	0	3	0	2	6	79	9	0
XIII	0	4	0	0	7	76	11	3
XIV	0	0	0	0	9	64	27	0
Hall edici injeqtijadan 2 gyn sonra	1	1	0	0	4	85	7	2

Qornouxajada 2-ndi va 6-nci injeqtija arasindakı fastiloda iğħal olmuspudur.

Harasina 5,0 sm vurulan nəzərdən hərəkət injeqtijalarının məqdarı 13-dyr. 11-nci-hall edici injeqtija, nofrak arteriyasına vuruldu.

Çadval № 5.c.

Cerniaq.

Sensitizasyonun to'siri altında illerin qanı.

Qarışışq ojda.

Injeqtijalar	Hemoqramma							
	Baz.	Eoz.	Miel.	Çavan.	Cumux.	Seqm.	Linf.	Mon.
I	0	10	0	0	2	25	32	2
V	0	0	0	0	0	89	8	3
X	2	7	5	7	8	62	4	5
XIII	0	11	0	8	7	62	14	5
XIV	2	0	0	0	4	85	9	0
Hall edici injeqtijadan 2 gyn sonra	0	2	0	0	4	67	20	5

Cerniaqada 2-ndi va 6-cti injeqtija arasindakı fastiloda iğħal olmuspudur.

Harasina 5,0 sm vurulan nəzərdən hərəkət injeqtijalarının məqdarı 13-dyr. 11-nci-hall edici injeqtija, nofrak arteriyasına vuruldu.

Çadval № 5.d.
Qulbars.

Sensitizasyonun to'siri altında illerin qanı.

Qarışışq ojda.

Injeqtijalar	Hemoqramma							
	Baz.	Eoz.	Miel.	Çavan.	Cumux.	Seqm.	Linf.	Mon.
I	0	1	0	0	2	86	8	3
V	0	2	0	0	0	90	3	0
X	0	4	0	0	4	69	17	6
XIII	0	7	0	0	3	56	31	3
XIV	0	2	0	1	7	71	13	6
Hall edici injeqtijadan 2 gyn sonra	0	1	0	1	8	81	6	3

Harasina 5,0 sm vurulan nəzərdən hərəkət injeqtijalarının məqdarı 13-dyr. 14-nci-hall edici injeqtija, nofrak arteriyasına vuruldu.

Çadval № 5.e.

Sensitizasyonun to'siri altında illerin qanı.

Qarışışq ojda.

Injeqtijalar	Hemoqramma							
	Baz.	Eoz.	Miel.	Çavan.	Cumux.	Seqm.	Linf.	Mon.
I	0	3	0	0	3	26	25	2
V	0	1	0	1	2	81	11	1
X	0	5	0	1	4	75	7	8
XIII	0	1	0	0	7	60	26	6
XIV	0	2	0	0	4	74	17	3
Hall edici injeqtijadan 2 gyn sonra	0	3	0	0	2	74	18	3

Qutsajada 2-ndi va 6-nci injeqtija arasindakı fastiloda iğħal olmuspudur.

Harasina 5,0 sm vurulan nəzərdən hərəkət injeqtijalarının məqdarı 13-dyr. 14-nci-hall edici injeqtija, nofrak arteriyasına vuruldu.

B a z o f i l l a r: 3 haldə (Qulbars, Peçaqşa və Qutsajada) həm injeqtijadan qawax və həm də sensitizasiya prosesində bazofillar gorynmed. 3 haldə (Barbos, Qornouxaja və Cerniaqada) sensitizasiya prosesində periferik qanda nozofillar; Barbosda XIV injeqtijadan sonra (3%), Cerniaqada X injeqtijadan XIV injeqtijaya kimi (2-şer %) və Qornouxajada X injeqtijadan sonra (1%) zahira cıxır; Cerniaqada hall edici injeqtijadan sonra zahira cıxan nozofillar jenidən jox olurlar. Yumurjılıtlar, sejliyək lazımları ki, sensitizasiya prosesində noz' həllərdə nozofillərin artmasına tendensiya olur, hərcənd qejd etməlidir ki, selə artma tak-tak həllərdə gorynır.

E o z i n o f i l l a r. Allergik-anafilaktik proseslər zamanı, qanda və toxumalarda, xaraqterli hadisə sıfatında, eozinofill hycərələrin artması tez-tez müşahidə olunur. Sıxlı, anafilaksija zamanı kəşglin eozinofilliliyi həmisi müşahidə etmişdir. Sıxılıntı rəjlinçə eozinofill hycərələrin dənələri, cox ehtimal ki, nadir cinsli zylərin jenidən İslənməsində iştirak edirlər. Eozinofillərin məqdarının taraddiydları (dəişimləri) nütyen mümkin olın骚toqsiyalarda müşahidə olunur. İntoqsıqlasılmanın naşanlaşdırıcında, adətən eozinopeniya olur naşicədən toqsıqladan (posttoqsik), eozinofillili ilə əvəz edilir. Eozinofillərin sajınan bu toqsık taraddiydlər, ezy-ezylyjindo, allergik hələr göstərir. Storni-Van-Leven və Niqrəd demək olar ki, nütyen allergiklərin qanında eozinofillia germişlərdir. Ançax eozinofillərin artması xəstəliyin aqərlılığı ilə parallel getməjic.

Myxtəlif myşahidələri gəzdən keçirirkən ajdən olur ki, allergik hadisələr zamanı olan eozinofilija-organizmin eozinofil reaqsiyalarının jaılışın başlıqlarıdır. Tamamilə mymknydır ki, bytyn bu hadisələrin rəsitalandırıcı həlqası-hejvan zylabs molekülaşının müəjon əsas qomponentlərinin myssət hemotoksislidir. Eozinofil reaqsiya praktik nəqtə-nazərdən, organizmin adətən zərərsiz maddələrə olan allergik reaqsiyaların qriteriumunu tərdibibəz hallarda xysusun myhyndyr. Eozinofillərin, adı şəraitdə indiferent olan maddə-injeqsiyalarından sonra baş verən juxarşıva ya aşaqqıja ajdən tərəddydiləri, "allergik reaqsiya" diaqnozunun məhkəmlənməsidir (Qemmerer). 3. haldə (Peçəşqa, Culbars və Barbosa) sensibilizasiyanın tə'siri altında, 1-dən XIII-jadək injeqsiyadan fasiləsində eozinofillərin artması baş verir, həll ediçi injeqsiyadan sonra isə, eozinofillərin miqdalar Jenidən əvvəlki səviyəyə qayıdır. Məsələn, Peçəşqada, əksinə olaraq, eozinofillərin artması XIII injeqsiyadan sonra (artma—6%), Culbarsda X injeqsiyadan sonra (artma—6%), Barbosa da X injeqsiyadan sonra (artma—5%) gərynr. Cernjaqdə, injeqsiyadan qəvax, onşuz da eozinofilija (10%) var idi ki, bu da V injeqsiyadan səcət jox (0%) oldu, sonra X və XIII injeqsiyadan sonra təzədən mejdana çıxır (7%, 11%) və XIV injeqsiyadan sonra jenə də jox oldu. Həll ediçi injeqsiyadan sonra eozinofillər qannda normal miqdarda—2% qalır.

Qornouxajada, eozinofillərin miqdaları, injeqsiyadan qəvax—norma hydudlarında (4%) idi, sensibilizasiyanın tə'siri altında onlarıların miqdari enarək (3% olaraq), XIV injeqsiyadan sonra bissatyn jox olur. Həll ediçi injeqsiyadan sonra qanda eozinofillərin miqdalar normal—1% idi. Qutsajada enzinofilərin miqdalar, sensibilizasiyanın tə'siri altında norma hydudlarında (1%-dən 5%-ədək) dəyişlərək, sensibilizasiyanın axılyına jaılın 3% hydudlarında tə'lin edilir. Ümumijətə, sejłəmək lazımdır ki, sensibilizasiyanın tə'siri altında eozinofillərin miqdaların artması mejl olur, sensibilizasiyanın axılyına jaılın isə normajə qədər vərəvərləşir.

Cubuxnyvəlilər. Sensibilizasiyanın tə'siri altında cubuxnyvəlilərin dəyişməsi bytyn hallarda analogik (ejni) sensibilizasiya və çavan formaların mejdana çıxməsi prosesində cubuxnyvəlilərin miqdalarının artmasına mövcudluq şəklindədir. Məsələn: 4 itdə (Cernjaq, Qornouxaja, Qutsaja və Culbarsda) cubuxnyvəlilərin miqdalarını artmas, ja çavan formaların (Cernjaqdə—7% Qornouxajada—2%, Qutsajada 1% və Culbarsda—1%) mejdana çıxmış ilə birləkdə əmələ gəlir, lakin sensibilizasiyanın axılyına jaılın çavan formalar qandan bissatyn jox olurlar, cubuxnyvəlilərin miqdalar isə itlərin coxusunda (Qutsaja, Cernjaq, Qornouxaja və Culbarsda) ja azalır və ja vərəvərləşir. Cubuxnyvəlilərin miqdalarını maqsimal artması Cernjaqdə 6%, Qornouxajada 6%, Qutsajada 4% və Culbarsda 1%-dir. Qalan iki itə (Peçəşqa və Barbosa) gəldikdə, onlarda da, əvvəlki 4 itdəki kimi, cubuxnyvəlilərin miqdalarının artması gərynr, bu haldə cubuxnyvəlilərin maqsimal artması XIV injeqsiyadan sonrakı sensibilizasiyanın son fazası ilə rəsitalidir; qejd etməlidir ki, bu vaxt jaxın çavanlarda Peçəşqada XIV injeqsiyadan sonra 1%, Barbosa isə XIII injeqsiyadan sonra jenə 1%-mejdana çıxır. Cubuxnyvəlilərin maqsimal artması Peçəşqada 6%, Barbosa 7%-dir. Beləliklə, sensibilizasiya zamanı cubuxnyvəlilərin miqdalarının artması və çavanların mejdana çıxməsi praktiqə altında olan itlərdə qanın şəklinin xarakterli xysuslujetidir.

Səgmentilər. Sensibilizasiyanın tə'siri altında səgmentli lejostitlərin miqdalarının artmasına azaçx mejl olur və ja sensibilizasiyanın axılyına jaılın əvvəlki səviyəyə qayıdır.

3 itdə (Culbars, Qornouxaja və Cernjaqdə) sensibilizasiyanın axılyına jaılın səgmentlərin miqdalarının azaçx artmasının gəryryk; məsələn: Culbarsda 71% idi; 82% (artma 11%) oldu, Qornouxajada 67% idi, 85% (artma 18%) oldu və Cernjaqdə 55% idi, 67% (artma 12%) oldu.

2 itdə (Qutsaja və Peçəşqada), sensibilizasiya prosesində səgmentlərin miqdaları vərəvərləşir; Qutsajada 75% idi, 74 oldu; Peçəşqada 86% idi, 18% oldu. Jaılın Barbosa sensibilizasiyanın axılyına jaılın səgmentlərin miqdalarının azalması gərynr: 89% idi, 78% (fərqli 17%) oldu.

Limfositlər. Sensibilizasiyanın tə'siri altında, limfositlərin miqdaları, Cernjaq ilə Qutsajadan vəzq, itlərdə artma verir ki, bu da XIV injeqsiyadan sonra jox olur. Qejd etməlidir ki, sensibilizasiya prosesində limfositlərin miqdalarının artması və azalması sola mejl ilə səxv suradə rəsitalidir; zərdən injeqsiyadan sonra cubuxnyvəlili və səgmentlərin miqdaları xejli enir və bu hal əksinə olur. Bu hal, xysusun Qornouxajada demonstrativdir ki, onda V injeqsiyadan sonra səgmentlərin miqdalar 67%-dən 94%-ə kimi artı, limfositlərin miqdalar isə 20%-dən 1%-ə kimi enir. Təxminən belə bir şəkil Cernjaqda da alındı; bunda V injeqsiyadan sonra cubuxnyvəlilər 55%-dən 89%-ə kimi artı, limfositlər isə 32%-dən 8%-ə kimi dysyr.

Monoцитlər. 4 itdə (Barbosda, Qutsajada, Peçəşqa və Culbarsda) sensibilizasiya myddatında monositlərin artması, gərynr, xysusun X injeqsiyadan sonra və sensibilizasiyanın axılyına jaılın ilk səviyəsinə kimi catır. Monositlərin artması yummijatla kasqın suradə gəzə carpıçı; Barbosda 3%, Qutsajada 6%, Peçəşqada 3% və Culbarsda 8%-dir. Cernjaqdə XIV injeqsiyadan sonra monositlərin azalması myşahidə edilməjir. Qornouxajada sensibilizasiyadan qəvax monositlərin miqdalar norma hydudlarında (6%) idi, V injeqsiyadan XIII injeqsiyaya kimi olan fasılıda onlar jox olur; XIII injeqsiyadan sonra onlar cəmisi 3% olur, XIV injeqsiyadan sonra, jenə də jox olur, həll ediçi injeqsiyadan iki gyn sonra təzədən (2%) mejdana çıxırlar.

Retiqulositlər. Sensibilizasiyalanmış itlərdə retiqlousitlərin dəyişməsi azaçx tərzdə gəzə carpır.

Normal at zərdəvən 14 injeqsiyadan almış 4 itdə (Cernjaq, Qornouxaja, Qutsaja və Peçəşqada), 2 haldə (Qutsaja və Peçəşqada) isə həttə həll ediçi injeqsiyadan iki gyn sonra retiqlousitlərin artması alındı. Hər iki itdə retiqlousitlərin an cox (maqsimal) artması 13-ncü injeqsiyaya mytasıq gəlir; məsələn Qutsajada 12%-ədək, Peçəşqada isə 10%-ədək. Qalan 2 itdə (Cernjaq və Qornouxajada) həll ediçi injeqsiyadan iki gyn sonra, əksinə olaraq, əvvəlkindən azaçx rəqəmlər alındı; məsələn: Cernjaqdə, injeqsiyadan qəvax retiqlousitlərin miqdalar 4,0% idi, həll ediçi injeqsiyadan sonra 2,0% (azalma 2,0%) oldu; Qornouxajada injeqsiyadan qəvax 4,3% idi, həll ediçi injeqsiyadan sonra isə 3,0 (fərqli 1,3%) oldu. Ançax 14-ncü injeqsiyaya qədər, sensibilizasiya prosesində onlarda da retiqlousitlərin miqdalarının artmasına tendensiya olmuşdur, xysusun bu hal Qornouxajada gəzə carpıçı ki, onda birinci iki hala analogik olaraq, gərkəmlü artma 13-ncü injeqsiyaya mytasıqdır. Hərəsi 13 hazırlıq injeqsiyaya almış, ançax həll ediçi injeqsiya almışsə iki itdə (Barbos və Culbarsda) retiqlousitlərin miqdalarını cüzü'l tərəddydilərin (dəyişmələrin) myşahidə etdik. Barbosda, 14-ncü injeqsiyadan momentindən jaılın, Culbarsda isə 13-ncü injeqsiyadan momentoindən jaılın, retiqlousitlərin an artıx (maqsimal) miqdarsı myşahidə olundu; lakin sonra artıx 14-ncü injeqsiyaya jaılın, gərkəmlü suradə azaldı.

Ümumijətə, sejłəmək lazımdır ki, tam sensibilizasiyanın myddatında halların coxunda retiqlousitlərin miqdalarının artması baş verir ki,

bunlar da 14-ncı Injeqsiyajə Jaxıñ coxusunda kəskin surətdə azalır və həll ediçi Injeqsiyadan sonra (həll ediçi Injeqsiyadan iki gyn sonra) retilulositlərin artması şəkli alır.

7. Trombositolar. Sensibilizasiyanın tə'siri altında itlarda trombositlər aşaqıdakı tərzdə dəyişmişlərdir. Normal st zərdəvənün 14-ncı injeqsiyajə tamamilə almış 3 itdə (Qornouxaja, Peçəsqə və Qutsajada) həll ediçi Injeqsiyadan iki gyn sonra, trombositlərin miqdarnın sensibilizasiyadan qədəmə, rəqəmə nisbətən artması alındı. Bir halda (Qutsajada) bu artma kəskin surətdə, Peçəsqə və Qornouxaja-da isə-zəfər surətdə gəzə çarpırdı. Məsələn: bu artma, Qornouxajada 5 min, Peçəsqəda 15 min, Qutsajada 85 min miqdardında ifadə olundu. 14th injeqsiyajə həmcinin tamamilə almış başqa 1itdə (Cernjaqda) həll ediçi Injeqsiyadan iki gyn sonra, əksinə olaraq trombositlərin miqdardının kəskin enməsi alındı: 265 min idi, 175 min (fərqli 90 min) oldu.

Barnos və Çulbarsa göldikdə, onlarda trombositlərin son məyajlınesi jəhlidə 14-ncı Injeqsiyajə qədər aparıldı, bu zaman tamamilə zidd, rəqəmələr alındı. Bir halda (Bərəsədə) trombositlərin kəskin surətdə (52 min) artması, başqasında (Çulbarsda) isə kəskin surətdə (85 min) azalması müşahidə olundu.

Axılyıncı iki itdə birinci Injeqsiyaldan sonra dərhal trombositlərin miqdardının enməsinə mejl gəryndi. Barəsədə sonralar tədrişən artma əmələ gəllər, Çulbarsda isə enmə (azalma) 14-ncı Injeqsiyajə qədər həmişə nələ davam edir.

Yumurlijətə, sejlamək ləzimdir ki, trombositlər sensibilizasiyanın tə'siri altında myxtalif şəkillər halların bir qismində — jyxselmə, bir qismində isə enmə verirlər.

Sensibilizasiyanın tə'siri altında qanın morfolojiyasının dəyişməsi qanuniləti xüsusunda tamamilə məyən nəticələr cəxarmaqdan etriy göstərdiyimiz dəllillər, əhnətə, kafı deyildir, lakin artıq bizim dəllillərimiz göstərir ki, bir səra hallarda morfologiya dəllillərinin arasdırılmaması sensibilizasiya proseslərindən etriy xarakterli olan tamamilə ajdyn şəkli verir.